



**ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALI MƏCLİSİNİN SƏDRİ SEÇİLMƏSİ
MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN
DÖVLƏTÇİLİK TARİXİNİN ƏN MÜHÜM
SƏHİFƏLƏRINDƏN BİRİNİ TƏŞKİL EDİR**

Müasir müstəqil Azərbaycan dövlətinin memarı ve qurucusu, milli həmçiylik və bütövülüy təmin edən azərbaycanlıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarışındaki tarixi xidmətləri...



**AZƏRBAYCANIN BİRİNCİ
VİTSE-PREZİDENTİ
MEHRİBAN ƏLİYEVA CİNİN
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB**

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 31-də Xarici Ölklərlə Dostluq üzrə Çin Xalq Assosiasiyanının sədrini Li Syao-linin başçılığı etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəber verir ki, qonağın Azərbaycana sefərinin uğurlu olacaqına eminliyini ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Li Syao-linin Xarici Ölklərlə Dostluq üzrə Çin Xalq Assosiasiyanının sədrini kimi...



Yeni Azərbaycan Partiyası
Azərbaycanı müstəqillik
yolunda inkişaf etdirməyə^q
qadir bir partiyadır

Heydar

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 01 sentyabr 2018-ci il, şənbə / № 164 (5291). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



Biometrik göstəriciləri özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim olunub



BAŞ NAZİR NOVRUZ MƏMMƏDOVUN SƏDRİLİYİ İLƏ NAZİRLƏR KABİNƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLIB

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Memmedovun sədriliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı"nda nəzərdə tutulmuş məsələlərə dair...

Bax səh. 2

AZƏRBAYCAN XİN QUBADLININ İŞGALİNİN 25-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AÇIQLAMA YAYIB

Azərbaycan Respublikasının Qubadlı rayonunun işgalinin 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin metbuat xidmetinin rəhbəri Hikmet Hacıyev açıqlama yayıb. AZƏRTAC-a daxil olan açıqlamada deyilir: 1993-cü il avqustun 31-də Ermənistanın Azərbaycana qarşı hərbi tecavüzünün davamı olaraq, Azərbaycana mənsub keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Qubadlı rayonu Ermenistan silahlı qüvvələri tərefindən işgal olunub. Ərzisi 802 kvadratkilometr və 1993-cü il üçün əhalisi 30 minə yaxın olan, 1 şəhər və 93 kənddən ibarət Qubadlı rayonunun işgali zamanı 192 nəfər soydaşımız şəhid olub, 238 nəfər yaralanıb, 49 nəfər isə girov götürülərək işgəncələrə məruz qalıb. İşgalçılardan tərefindən rayon sakinlərinə qarşı kütləvi etnik temizləmə həyata keçirilib, dövlət və özəl mülkiyyət obyektləri talan edilib. Onların arasında 7278 fərdi ev və mənzil, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, o cümlədən...

Bax səh. 7



ÇİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ MİLLİ MƏCLİSDƏ GÖRÜŞ OLUB

Avqustun 31-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərəsi eləgələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə sefərə olan Xarici Ölklərlə Dostluq üzrə Çin Xalq Assosiasiyanının sədrini xanım Li Syao-linin başçılığı etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəber verir ki, işçi qrupunun rəhbəri, işçimai birliklər və dini qurumlar komitəsinin sədrini Siyavuş Novruzov...

Bax səh. 4



President İlham Əliyevin İsmayıllıya tarixi safari bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək

Prezident İlham Əliyevin İsmayıllıya son sefəri zamanı rayonun sosial-iqtisadi hayatı üçün mühüm əhəmiyyətə malik olan...



Uğurlu siyaset Azərbaycan güclü, müasir və sürətli inkişafa malik ölkəyə çevirib

...Ölkəmizin iqtisadi inkişaf göstericiləri olduqca pozitiv və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərefindən yüksək qiymətləndirilir...



Qubadlılılar tezliklə doğma yurda qaydacaqlarına əmindiirlər

Qubadlıdan olan məcburi köçkünlər ötən 25 il ərzində torpaq hesrəti ilə yaşayıblar. Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluluğun...



Bax səh. 5

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir

Ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındaki tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönməmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındaki tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XİLASI VƏ DİRÇƏLİŞİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI ÜLƏ BAĞLI IDİR

Ümumiyyətə, Ümummilliliq lider Heydər Əliyevin xalqımız qarşısındaki en böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayesinde ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sərr deyil ki, 1990-ci ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, həkimiyətin muxtar qurum üzerinde oynamaya çalıştığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-de Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilliliq lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayesində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayesində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, mililəşdirmə siyaseti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üzrəngli bayraqımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlilik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından "Sovet" və "Sosialist" sözleri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrde belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlilikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

çıvan MR ərazisindən çıxarıldı.

Ulu öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları eks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

dıq oları və bu fəxayılar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçib.

**ULU ÖNDƏR
HEYDƏR ƏLİYEV
AZƏRBAYCANI
TƏNƏZZÜLDƏN XİLAS
EDƏRƏK TƏRƏQQİ
YOLUNA CİXARDI**

Belli olduğu kimi, müstəqilliyyin ilk
öründə respublikamızda xaos, anar-
ya yaranmış və daxili çekişmələr
ünün pik nöqtəsinə çatmışdı. Azər-
yican vətəndaş müharibəsi və par-
lanmaq təhlükəsinin astanasında

MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANISİDİR

www.nature.com/scientificreports/ | (2022) 12:1030 | Article number: 1030



MİLLİ MARAQLARA
ƏSASLANAN UĞURLU
XARİCİ SİYASƏT
AZƏRBAYCANIN
BEYNƏLXALQ MÖVQEYİN
MÖHKƏMLƏNDİRDİ,
ÖLKƏMİZİ ETİBARLI
TƏRƏFDASA ÇEVİRDİ

Onu da qeyd etmək lazımdır ki Ümummilli lider Heydər Əliyevin əsasını qoymuş müstəqil xarici siyaset kursu sayesinde ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. Başqa sözlə, Ulu öndə Heydər Əliyevin müəyyənənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyaset kursu sayesinde beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən milli dövlətlərlə milli maraqlara müvafiq surətdə müxtəlif sahələrdə qarşılıq faydalı əməkdaşlıqla əsaslanan tərəfdarılaşlıq münasibətləri formalasdırıldı və Azərbaycan etibarlı tərəfdəş kimi tanınmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqş istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mü hünmər əməkdaşlıq layihələri gerçəkləşdirildi.

Ulu önder Heydər Əliyevin rəhbərliliyi ilə həyata keçirilən xarici siyaset kurasının mühüm prioritetlerinden birini Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yeni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi ve ardıcıl səyləri neticesində bu problemin həlli nə yönelik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin məhiyyəti dünya ictimaiyyətinin diqqətində

çatıldırdı. Ulu önder Heydər Əliyev binin
çox dünya dövlətləri ilə bu mövzuda danışmış
nişiqlər apararaq beynəlxalq tədbirlərdə, o
cümlədən sammitlərde Azərbaycanın
ərazi bütövlüyünün dəstekləndiyi
ve Ermənistanın işgalçılıq siyasetinin
pisləndiyi qətnamələrin və bəyanatlarının
qəbul olunmasına nail oldu.

Əliyevin əsasını qoymuş praqmatik və balanslaşdırılmış xarici siyaset kurşun neticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Neticə etibarilə, Azərbaycan uğurlu xarici siyaset həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirmiş oldu.

ÜMÜMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN İDEYALARI ƏSASINDA UĞURLA İNKİŞAF EDƏN AZƏRBAYCAN YENİ ZİRVƏSİ AR FƏTH EDİR

Bu gün müasir müstəqil Azərbaycan

can Ümummilli lider Heydər Əliyevin idəyələri əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoymuş siyaset Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasetin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu siyasetin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın saxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmاسını şərtləndirib. Ötən zaman müddətində əldə edilən strateji əhəmiyyətli nailiyyətlərdən biri Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı şüretlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı birmənalı şəkildə müsbət proqnozlar səsləndirilir. Başqa sözlə, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur - yüksək qiymətləndirilir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında yer alan məqamlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasetin müsbət nəticələrini aks etdirir.

Bunlarla yanaşı, milli maraqlara əsaslanan xarici siyaset kursuna malik olan Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyaset sayesində ölkəmiz həm ikiterəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasetində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyərarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs davamır.

Bütövlükde, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyaset sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasetə mütləq inam və etimad bəslədiyini göstərir.

Nəticə etibarilə, Ulu öndər Heydər Əliyevin əsasını qoymuş siyaset Prezident İlham Əliyev tərəfindən müvəffəqiyətlə davam etdirilir. Başqa sözlə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir.

**“Yeni Azerbaycan”ın
Analitik Grupu**



Çinin nümayəndə heyəti ilə Milli Məclisdə görüş olub



Avgustun 31-də Milli Məclisin Azerbaycan-Çin parlamentlərəsi əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə sefərdən Xarici Ölkələr Dostluq üzrə Çin Xalq ASSOSİASIYASININ sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZORTAC xəber verir ki, işçi qrupun rəhbəri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkələrimiz arasında əlaqələrin çox qədim tarixə malik olduğunu deyib. Qeyd edilib ki, Ulu öndə Heyder Əliyev Azerbaycanda ikinci dəfə siyasi hakimiyyət qayğılarından sonra Çin ilə əlaqələr yenidən müstəviye qaxıb. İki ölkə arasında çox geniş iqtisadi, siyasi, elmi və dostluq əlaqələri qurulub. Həmçinin bildirilib ki, münasibətlərin yüksəkən xətə inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı sefərlərinin böyük rolu var.

Çin Kommunist Partiyasının 2017-ci ilin oktyabrında keçirilmiş XIX qurultayı bareda danışan Siyavuş Novruzov deyib ki, həm də Orta Asiya ölkələri və Azerbaycan üçün de mühüm əhəmiyyət kəsb edir. Yeni Azerbaycan Parti-

yası ilə Çin Communist Partiyası arasındakı yaxşı münasibət əlaqələrimizdən dəstlüğünə möhkəmənməsine, iqtisadi əlaqələrin güclənməsinə, beynəlxalq arenada dövlətlerimizin bir-birinin erazı bütövüyünü dəstəkləməsinə və digər məsələlərdə birgə fəaliyyətinə yaxından kömək edir.

Heyder Əliyev Fonduñun fealiyyəti barədə danışan Siyavuş Novruzov Fonduñ ölkə daxlinde və xaricində həyata keçirdiyi mühüm layihələri xüsusi qeyd edib. Bildirilib ki, Azerbaycan Respublikasının Birinci vitse-prezidenti, Heyder Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın cənəxəli fealiyyətlər, dövlətlər və əlaqələr arasında münasibətlərin daha da yaxınlaşmasına böyük töhfə verir.

Parlementlərəsi əlaqələrdən söz açan Siyavüş Novruzov deyib ki, Azerbaycan Çin parlamentlərəsi əlaqələr üzrə işçi qrupu Milli Məclisənə böyük işçi qruplarından biridir. Parlamentin beş komitəsinin sədrləri de bu qrupun üzvləridir.

Azerbaycana ilk dəfə sefər etdiyi deyən Xarici Ölkələr Dostluq üzrə Çin Xalq ASSOSİASIYASININ sədri xanım Li Syaolin ölkəmizə Heyder Əli-

yev Fonduñun dəvəti ilə gəldiini qeyd edib. Azerbaycana səfəri çərçivəsində bir sira yüksək səviyyəli görüsələr keçirdiyini söyləyən qonaq iki ölkə arasındakı əlaqələrin inkişafının ehəmiyyətini xüsusi vurğulayıb.

"Ölkəninə odlar diyari, xalqını qonaqpərvər olduğunu bildiridim və bunun bir daha şəhidi oldum. Azerbaycanlıların Çin xalqına istiqanlılığını gördüm. Müasir Azerbaycanın inkişaf səviyyəsi, Bakının gözəlliyi bizi heyrən etdi", - deyə Li Syaolin vurğulayıb.

Diqqətənən keçirilib ki, beş il bundan evvel Çin Xalq Respublikasının Sədri Si Cinpin "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasını elan edib. Biz bu təşəbbüsün Azerbaycan hökuməti və xalqı tərəfindən dəstəkləndiyini görürük.

"Bir kəmər, bir yol" çərçivəsində iqtisadiyyat, qanunvericilik, humanitar sahələrdə əməkdaşlığı genişləndirmək mümkündür.

Qonaq, hemçinin vurğulayıb ki, cari ilin noyabrında Şanxayda teşkil olunanqarın "Beynəlxalq İdval Sergisi"nde Azerbaycan nümayəndə həyəti de iştirak edəcək. Sərgidə Azerbaycanın şərab və digər məhsulları nümayiş olunacaq.

Dövlət Komitəsinin sədri Şəkidə məcburi köçkünləri qəbul edib

Azerbaycan Prezidenti İlham Əliyevin tapşırıma əsasən, mərkəzi icra həkimiyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəline uyğun olaraq, avgustun 31-də Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çelebixan qəsəbəsində vətəndaşları qəbul edib. Qəbul Şəki,



da dinləyib, müraciətlər qeydə alıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır və bu məsələni dövlətin sosial siyasetinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban Əliyeva en qəzalı və ağır şəraitdə yaşayış məcburi köçkünlərə işin sürətləndirilməsi ilə bağlı təqsirin verib.

Müraciətlərin bir qismi yerində öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətə de arasdırılacaqını və müvafiq tədbirlərin görüleceyini bildirib.

ki, məcburi köçkünlərin müraciətləri, əsasən mənzil-məşət, status, işəgötürmə, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə əlaqədar olub. Komitə sədri onları fərdi qayda-

ribüter şirkəti ilə Azerbaycanın qənnadı məmələtləri iştehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ikiin razılışma elde olunub. Çinin "Hans Zhou", "TIAN SHENG HOLDINGS", "BEIJING REVIEWS" kimi şirkətləri isə Azerbaycan fındığına böyük məraq göstərib və bu şirkətlərlə "Azhazelnut" şirkəti arasında ixracə dair danışıqlar aparılıb.

Qeyd edək ki, avgustun 30-da Çinin Urumçi şəhərində başlayan "VI Çin-Avrasiya" Sərgisində Azerbaycan məhsulları iqtisadiyyat Nazirliyinin destəyi və AZPROMO-nun təşkilatçılığı ilə "Made in Azerbaijan" şirkəti ilə razılıq əldə olunub.

Bundan başqa, Çinin "İxləs" dist-

racina dair razılıq əldə olunub. Azerbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağıının Çine ixracına dair "Azersun Holding" şirkəti ilə razılıq əldə olunub. Bundan başqa, Çinin "İxləs" dist-

Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib



Avgustun 31-de Bakı Kitab Mərkəzində ziyalılar və ictimai xadimlər üçün təqdimat keçirilib.

AZORTAC xəber verir ki, qonaqlarla Bakı Kitab Mərkəzinin fəaliyyət istiqamətləri və həyata keçirilecek layihələr, tədbirlər barədə məlumat olunur.

oxuyor. Uşaqları oxumayan dövlətin gələcəyi yoxdur", - deyən Çingiz Abdullaev bugünkü Azerbaycanın inkişafının təhsil sayesində mümkün olduğunu diqqətətən vurğulayıb, ki, Azerbaycan Respublikası mədəniyyət baxımdan çox inkişaf edib.

Sonra Bakı Kitab Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, Heyder Əliyev Fonduñun təşəbbüsü ilə yaranıdən Bakı Kitab Mərkəzinin əsas məqsədi mütaliəyə maraqlı artırılmışdır. Mərkəzde Azerbaycan və digər xalqların dillerində dünya ədəbiyyatı bestsellerləri, incəsənət dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, müsiki kitabları və notlar da satılacaq. Burada müxtəlif dillerdə və janrlarda 10 minden çox adda kitab təqdim olunacaq.



təlif edəbi və mədəni xarakterli təqdimat tədbirlərinin keçiriləcəyi məkan və elmi fəaliyyəti məşqul olanlar üçün tədris guşesi var.

DÜNYAYA AÇILAN PƏNCƏRƏ

Azerbaycan Yəziçilər Birliyinin sədri, Xalq yəziçisi Anar müsəvir dövrde - kitab mütaliəsinin yeni texnologiyalarla əvəzlenəndə bir zamanda, gəncələrin təhsils, kitab maraqlarının artırılması istiqamətindən görüldüyü işlərdən dənişib və bunun davamlı olacağını söyleyib. Regionlarda Heyder Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-president Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslər yüksək diqqətən yanaşdığını qeyd edib. "Bizim çoxdanar arzumuz idki, Bakıda yüksək şəraitli olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürüm ki, bəzən nail olduğunu", - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin her kəs üçün maraqlı olacağını bildirib.

MƏRKƏZDƏ GÖRMƏ İMKANLARI MƏHDUD ŞƏXSLƏR ÜÇÜN DƏ ŞƏRAİT YARADILIB

Bakı Kitab Mərkəzinin icraçı direktoru Anar Ələkbərov Fonduñ Azerbaycanda həyata keçirdiyi mədəniyyət layihələrindən, eyni zamanda, gəncələrin təhsils, kitab maraqlarının artırılması istiqamətindən görüldüyü işlərdən dənişib və bunun davamlı olacağını söyleyib. Regionlarda Heyder Əliyev mərkəzlərində kitabxanaların fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin yaradılmasında Birinci vitse-president Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb və onun bütün proseslər yüksək diqqətən yanaşdığını qeyd edib. "Bizim çoxdanar arzumuz idki, Bakıda yüksək şəraitli olan və müxtəlif nəşrləri əhatə edən kitab mərkəzi yaradılsın. Düşünürüm ki, bəzən nail olduğunu", - deyən Anar Ələkbərov Bakı Kitab Mərkəzinin her kəs üçün maraqlı olacağını bildirib.

O XALQLAR YAŞAYACAQ Kİ, ONLARIN KİTABLARA MEYLİ VAR

Azerbaycan Yəziçilər Birliyinin katibi, Xalq yəziçisi Çingiz Abdullaev müsəvir Azerbaycanda beşər Mərkəzin yaradılmasını yüksək qiymətləndirib. "Arzu edərdim ki, buraya yəziçilər gələsin və görüşlər keçirilsin, eləcə də cavanlar gələsin. Bütün gələcəyimiz, siyasetimiz, iqtisadiyyatımız, ordumuz, Qaraçay məsələmiz baxıdan, kitabdan başlayır. Kitab olmasa, heç nə olmayıacaq. Yalnız onlara yaşayacaq ki, onları kitablara meyli var, onların övladları təlifatla bəslənilərən.

Kitab səti ilə yanaş, burada "Coffee mood" adlı kafe de fəaliyyət göstərir. Qonaqlar kafedə istirahət edərək Mərkəzə təqdim edilən kitab və jurnalılar tanış olma bəlcəklər.

Həmçinin burada müxtəlif neşrlər yanaş, "I love Bakı" milli brendinin Azerbaycana dair suvenirləri və "Azermarka"nın məhsullarını əldə etmə mümkinləndir.

Bakı Kitab Mərkəzinin 3 dildə sayı fəaliyyət göstərəcək və oxucular bu internet resursları vasitəsilə kitablar sıfır və bələdçilər. Mərkəzin yeniliklərinə "Facebook" və "Instagram" şəhifələrində izləmək mümkinləndir:

www.facebook.com/bakubookcenter

www.instagram.com/bakubookcenter

Naxçıvan dövrü kimi daxil oldu.

Vurğulanıb ki, Ali Məclisin Ulu önderin Sədri ilə keçirilən iclasında Azerbaycan Xalq Cümhuriyetinin üçüncü bayraqı - Dövlət Bayraqı kimi qəbul olundu. 20 Yanvar faciasına siyasi-hüquqi qiyamət verildi. Bundan eləvə, Naxçıvan SSRİ-nin saxlanması barədə keçirilən referandumdan imtina etdi, muxtər respublikanın adından "sovet sosialist" çıxırdı, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. Eyni zamanda, ilk milli səhər dəstələri yaraşdı, keçmiş sovet orduyu onlara massus silah-sursatın Naxçıvanda saxlanmasında sərtli ilə müxtələr respublikə orzusunu tərk etdi. Həmçinin milli şüurun dırçəlməsi istiqamətindən ən zəruri addımlar atıldı, əqrar İslahatları həyata keçirilməsi barədə tarixi qararlar qəbul edildi.

Ümumiyyətə, 1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənvi və iqtisadi mühitindən Ümummillilər idarəsinin quruluculuq fəaliyyəti qızılı xələ keçir.

Qeyd edilib ki, Ulu önder Heyder Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə xalqın fəal təşkilatlarının müüm eləmətlərindən biri de 1992-ci il noyabrın 21-de Ümummillilər idarəsinin etrafında birleşərək Yeni Azerbaycan Partiyasının yaradılması oldu. Bu partiya qısa vaxtda dövrün siyasi hərəkatında rəsədini tutub. Heyder Əliyev siyasi fəaliyyətinin



Azərbaycan məhsullarının Çinə ixracına dair razılıqlar əldə olunub

"VI Çin-Avrasiya" Sərgisindən Azerbaycan məhsullarının Çine ixracına dair razılıqlar əldə edilib.

Iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZORTAC-a bildirilər ki, Çinin Urumçi şəhərində keçirilən "VI Çin-Avrasiya" Sərgisindən nümayiş olunan Azerbaycanın qida, təbii mineral sular, şərab və digər spirli içkiyələr, fundiq və qurudulmuş meyva məhsullarına sərgi ziyanətləri və xarici şirkətlər tərəfindən böyük maraq göstərilir.

Sərgi çərçivəsində Azerbaycan şərabının və digər spirli içkiyələrin Çine ixracına dair "Göygöl Şərab Zavodu" ASC və Çin şirkətləri arasındakı müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Azerbaycan limonadının ix-

racina dair razılıq əldə olunub. Azerbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağıının Çine ixracına dair "Azersun Holding" şirkəti ilə razılıq əldə olunub. Bundan başqa, Çinin "İxləs" dist-



Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Programı hazırlanır

Kənd təsərrüfatı naziri Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb



Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.

Nazirin ictimaiyyetlərə elaqələr və informasiya teminatı səbəbindən AZƏRTAC-a bildirilər ki, görüşdə ölkədə heyvandarlığın inkişafı məsələləri etrafında

qarşılıqlı fikir mübadiləsi aparılıb. Nazir fermərlərə xaxın olmaq prinsipine əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütləmər görüsler keçirdiyini bildirib. Qeyd edib ki, bu cür görüslerin keçirilməsindən sonra agrar sektorun davamlı inkişafını təmin etməkdər.

Uğurlu siyaset Azərbaycanı güclü, müasir və sürətli inkişafa malik ölkəyə çevirib



Milli Məclisin deputati Kamile Əliyeva www.yap.org.az saytına müsahibə verib:

- Kamile xanım, bəlli dir ki, Azərbaycan dünya miqyasında öz iqtisadi inkişaf modeli və dinamik tərəqqisi ilə fərqliyən ölkələrdən. Öten müddat ərzində Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətinə həyata keçirilən tədbirləri və əldə edilən nticələri necə qiymətləndirirsiniz?

- Ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reyting institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan son 15 ilde Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasetin fonunda böyük inkişaf yolu keçib. Bu hərətərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib. Həyata keçirilən iqtisadi siyasetin nəticəsi kimi, öten illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr ugurla reallaşdırılıb, işlahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilen nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmamasını şərtləndirib.

Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib, nezərdə tutulan bütün programlar, o cümlədən infrastruktur layihələri müvaffeqiyətə icra olunub.

Əməniliklə demek olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən işlahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin dəha daxil olmaqla yüksələşdiriləcək. 2014-2018-ci illəri əhatə edən iki Dövlət Programı uğurla reallaşdırıldı və müsəbat göstəricilər əldə olundu. 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Programı isə hazırda yerinə yetirili və qazanılan uğular göz qabğındadır. İlk Dövlət Programının icrasına başlanmasından etibarən regionlarda 70 minden çox müəssisə fealiyyəti başlayıb, bölgələrdə ümumi məhsul buraxılışlı əhəmiyyəti deyərək artıb. 2004-cü ildən etibarən Dövlət programlarının icrasına bütün mənbələr hesabına milyardlarla manat vəsatlı yönəldilib, dövlətimizin başçısı tərəfindən bölgələrdə yol

- Azərbaycanın dayanıqlı və dinamik inkişafında iqtisadi-siyasi sabitlik faktorunun rolü nədən ibarətdir?

- Azərbaycanın Prezident İlham

Görüşdə assosiasiya üzvlərinə nəzirlikdə yeni yaradılmış fermərlər, kooperativlər və assosiasiyalarla iş şəbəsinin və Dövlət Aqrar Ticaret Şirkətinin fealiyyəti haqqında məlumat verilib. Bildirilər ki, nazirlik tərəfindən Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Programı hazırlanır.

Müzakirələrdə iştirak edən "MPRO", "Biləsuvar aqro", "Amal" şirkətlərinin, "SANI", "Bozdağı", "Real Inkişaf", Beyləqan və Tərtər fermər təsərrüfatlarının "Gilan Diary Farms", "Nürsət aqro" "Yalama Ağropark" məhdud məsuliyəti cəmiyyətlərinin, "Berdə RVR LTD"nin "Çiçək" süd fermər təsərrüfatının, Türk Qiada Sənaye Birliyinin təmsilçiləri dövlət programı layihəsinin hazırlanması təşəbbüsüն əsaslanır. Sessiylərindən təkliflərin Assosiasiya üzvləri ilə növbəti görüslerdə bir dəfə müzakirə olunur, uyğun təkliflər həyvandarlığın inkişafına dair Dövlət Programı layihəsinə daxil edilməsi qərarə alınır.

Prezident İlham Əliyevin İsləməlliya tarixi səfəri bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verəcək



Prezident İlham Əliyev İsləməlliya tarixi səfəri zamanı rayonun sosial-iqtisadi heyati üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışlı dövlətimizin başçısının sakinlərə görüşləri, sefərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdən qarşılıqlı qarşılıqlı. Bu tarixi səfər və onun nticələri həle uzun illər insanları yaddaşından silinməyəcək.

AZƏRTAC-in bölgə müxbiri xəber verir ki, bu fikirler avqustun 31-də İsləməlliyyət mədəniyyət mərkəzində Prezident İlham Əliyev rayona təxəlluslu sefər zamanı dövlətimizin başçısının verdiyi təşviqlərlə əlaqədar qarşında duran vəzifələrə həsr edilən feallar yaşınaqında səsləndirilir.

Əvvəlcə tədbirdə Prezident İlham Əliyev rayona təxəlluslu sefərlərini eks etdiyim. Mənim təmsil etdiyim Zaqatala və Balakən rayonları da öten dövrə xeyli dərəcədə sosial-iqtisadi baxımdan inkişaf ediblər. Ölkəmizin digər bölgələrində olduğu kimi bu rayonlarda da bütün sahələr üzrə infrastruktur yenilənir, yeni-ye niyətli inkişaf edir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Azərbaycanda təhsilin inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə mühüm layihələr, tədbirlər həyata keçirilir. Xüsusilə də, bölgələrdə təhsil infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülen işlərə bağlı nə deyə bilərsiniz?

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Azərbaycanda təhsilin inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə mühüm layihələr, tədbirlər həyata keçirilir. Xüsusilə də, bölgələrdə təhsil infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülen işlərə bağlı nə deyə bilərsiniz?

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Prezident İlham Əliyev 2003-cü ildə regionların sosial-iqtisadi inkişafı ile bağlı beşilişlik Dövlət programlarının qəbul edilməsi təşəbbüsündə iki təhsil məsələsindən əldə edilmişdir. Bu sahədə görülen işlər və əldə edilən nticələr barədə nə söylemək olar?

- Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən siyasetin mühüm istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəqliyyətlərin əldə edilməsidir. Bu sahədə görülen işlər və əldə edilən nticələr barədə nə söylemək olar?

- Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən siyasetin mühüm istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafının təşkilatlaşdırılmasıdır. 2004-cü ildən etibarən Dövlət programlarının qəbul edilməsi təşəbbüsündə iki təhsil məsələsindən əldə edilmişdir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.

- Son illər ölkəmizde təhsilin inkişafı ile bağlı həyata keçirilən tədbirlər deməye əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək isteyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyadan diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının dəha daxil olmaq etdiyi məsələlərə həsr edilir. Hər iki rayonda son illər turizm inkişafı xüsusilə diqqəti celb edir. Zaqatala və Balakən rayonlarının füsunxər təbəeti, mədəni-tarixi abidələr, eləcə də müasir turizm infrastrukturunun yaradılması bu bölgələrə yerli və əcnəbi turistlərin axınına gücləndirib.



Prezident İlham Əliyev İsləməlliya tarixi səfəri zamanı rayonun sosial-iqtisadi heyati üçün mühüm əhəmiyyətə malik olan istehsal və xidmət obyektlərinin açılışlı dövlətimizin başçısının sakinlərə görüşləri, sefərdən sonra imzaladığı sərəncamlar rayon ictimaiyyətini təsdiq etməsi, təşviqlərə böyük minnətdən qarşılıqlı qarşılıqlı. Bu tarixi səfər və onun nticələri həle uzun illər insanları yaddaşından silinməyəcək.

Vurğulanıb ki, Prezident İlham Əliyev avqustun 25-26-də İsləməlliya səfəri zamanı bir sıra obyektlərin, o cümlədə Muğanlı-İsləməlli-Mingə-Keypənd-Şəbiyan-Bəhliyan avtomobil yollarının, "AZZA AGRO" MMC-nin 1000 başlıq müasir həyvandarlıq kompleksinin, Kürdəmir-Kəlbənd-Girk avtomobil yollarının, "AZZA AGRO" MMC-nin icraçı direktori Nəriman Hüseynov və iş adamları, istifadəye verilmək ərzəsindən "Buta Qrup" MMC tərəfindən yaradılan ağroparkının, "Azerxalça" MMC-nin İsləməlli filialının, "Azerşir" ASC-nin yenidən qurulan 110/35/10 kilovoltluq "İsləməlli" yarımstansiyasının açılışlaşdırılmasına.

Bildirilər ki, Prezident İlham Əliyev İsləməlliya tarixi səfəri zamanı bir sıra obyektlərin, o cümlədə Muğanlı-İsləməlli-Mingə-Keypənd-Şəbiyan-Bəhliyan avtomobil yollarının, "AZZA AGRO" MMC-nin 1000 başlıq müasir həyvandarlıq kompleksinin, Kürdəmir-Kəlbənd-Girk avtomobil yollarının, "AZZA AGRO" MMC-nin icraçı direktori Nəriman Hüseynov və iş adamları, istifadəye verilmək ərzəsindən "Buta Qrup" MMC tərəfindən yaradılan ağroparkının, "Azerxalça" MMC-nin İsləməlli filialının, "Azerşir" ASC-nin yenidən qurulan 110/35/10 kil

2018-ci ilin yanvar-iyun ayları üzrə əsas makroiqtisadi göstəricilərin və bütçə parametrlərinin təhlili Hesablaşma Palatası tərəfindən dövlət bütçəsinin icrasına nəzarətin və öz fəaliyyətində aşkarlığın təmİN edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktları təsdiqlərindən əsasən "Açıq Hökumətin təsviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının və "Azərbaycan Respublikasında biznes mühitinin olşverililəyiin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin dəha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilmişdir barədə Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli 2947 nömrəli Sərəncamının icrası olaraq hazırlanmışdır.

ƏSAS MAKROIQTISADI GÖSTƏRİCİLƏR

Dünya iqtisadiyyatı

2018-ci ilin ilk 6 ayında dünya iqtisadiyyatını neftin qiymətinin dünya bazarlarında əvvəlki dövrə müqayisəsində yüksəltmiş, ABŞ Federal Ehtiyat Sisteminin balansındaki toksik aktivləri azaltmaqla uçot (overnayt) dərəcəsinə mart və iyun aylarında artırılmış, makro-fiskal müstəvidə (o cümlədən dörtlər) borclanma səviyyəsinin global miqyasda sürətlə artması və geosiyasi amillərin təsirinin davamlı xarakteri daşımazı kimi məyillerlər xarakterizə etmək olar.

Cari ilin ilk 6 ayında 1 barel neftin dünən bazalarında qiyməti "Brent" markası üzrə 70,5 ABŞ dolları, "WTI" markası üzrə 64,9 ABŞ dolları və OPEC səbəti 68,3 ABŞ dolları təşkil etmiş və kartele üzv olan və üzv olmayan dövlətlərin razılışmaya emel etmiş, hemçinin sisasi amil qeyd edilən emtəniyyəti qiymətinin lazımi seviyyədə saxlanmasına xidmet etmişdir. Hesabat dövründə neftin orta qiyməti 2017-ci ilin sonunda 2018-ci ilin dövlət bütçəsinin layihəsi ilə bağlı nəzərdə tutulmuş göstəricidən 25,5 ABŞ dolları çoxdur.

Azərbaycan Respublikasında makroiqtisadi sərhəd

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasında ölkə rezidentləri tərəfindən 37009,1 mln. manat və ya əvvəlki ilin eyni dövrüne nisbətən 1,3% çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilmişdir. Bu, il үnün proqnozlaşdırılmış ÜDM-in 53,3%-ne bərabərdir. Nominal ifadəde ise ÜDM 5187,3 mln. manat artmışdır.

Bu dövrədə aqrar sahədə 7,6%, sənaye sahəsində 1,2%, ticaret, neqliyyat və sənaye sahəsində 2,4%, neqliyyat və anbar təsərrüfatı sahələrində eləvə deyər istehsalı 7,1%, turistlərin yerləşdirilməsi və ictimai laşə sahələrində 7,4%, məlumat işçiliyi və rəsədə 4,9% artırmış, təkintidə ise 10,5% geriyele olmuşdur.

Iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş eləvə deyərin hecmi əvvəlki ilin müvafiq dövründə müqayisədə ümumilikdə 213,5 mln. manat və ya 27,6% artmış, ÜDM-ni nisbəti 26,6% təşkil etmişdir ki, bu da il üçün nəzərdə tutulmuş (eləvə və dəyişikliklər nəzərə alınmadan) vəsaitin 49,0%-ne, yarimiliklə proqnozun 101,8%-ne bərabərdir.

Hesabat dövründə icra edilmiş dövlət bütçəsinin hecmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əsasən 213,5 mln. manat və ya 27,6%-i təşkil etmişdir ki, bu da il üçün nəzərdə tutulmuş (eləvə və dəyişikliklər nəzərə alınmadan) vəsaitin 49,0%-ne, yarimiliklə proqnozun 101,8%-ne bərabərdir.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik proqnoz məbləğinin 46,7%-ne, digər gelirler ise müvafiq olaraq 102,9%-e və 51,0%-e bərabərdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə icra edilmiş vergi gelirleri 10,3%, digər gelirler ise 46,0% çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında əsasən 44,4%-i vergi gelirlerinin, 5483,6 mln. manatı və ya 55,6%-i digər gelirlerin daxil olmağıdır. Vergi gelirleri 2018-ci ilin yanvar-iyun ayları üçün proqnozlaşdırılmış məbləğin 100,5%-ne və illik pro

